

## Vergi orqanı əməkdaşlarının peşə hazırlığına xüsusi önəm verilir

Vergilər Nazirliyinin Tədris Mərkəzinin fəaliyyətində yeni tədris və təlim texnologiyalarının tətbiqi vergi əməkdaşlarının yenidən hazırlanmasında, bilik və peşə hazırlığının yüksəldilməsində mühüm rol oynayır. Mərkəzin rəisi Ceyhun Yusifovla söhbətimizdə bu və digər istiqamətlərdə həyata keçirilən yeniliklər barədə maraqlı məlumatlar əldə etdik.

***- Ceyhun müəllim, 2015-ci ilin birinci yarısında Tədris Mərkəzində görülməli işlərə qısa nəzər saldıqda, ilk növbədə, nələri qeyd etmək istərdiniz?***

- Vergilər nazirinin müvafiq əmri ilə təsdiq edilmiş «Vergi sisteminin inkişafı üzrə 2013-2020-ci illər üçün Strateji Plan»ın və «2015-ci ildə Vergilər Nazirliyində təhsilin inkişafına dair Tədbirlər Planı»nın icrasına Tədris Mərkəzində 2015-ci ilin birinci yarımilliyində də xüsusi diqqət yetirilmişdir. İyunun 5-də Vergilər Nazirliyinin Tədris Mərkəzində «Azərbaycanın davamlı inkişafında vergi siyasətinin rolu» mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransda Milli Məclisin üzvləri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri, ali təhsil və elm müəssisələrinin rəhbərləri, tanınmış elm adamları, Vergilər Nazirliyi yanında Tədris-metodiki Şuranın üzvləri, nazirliyin əməkdaşları, eləcə də sahibkarlıq subyektlərinin nümayəndələri iştirak etmişlər. Tədbir çərçivəsində «Vergilər Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Dövlət İqtisad Universiteti arasında elmi tədqiqatlar və təhsil sahəsində birgə əməkdaşlıq haqqında» müqavilə imzalanmışdır.

Bundan başqa, «Vergiyə giriş» adlı kitabın yenidən nəşr edilməsi istiqamətində işlər həyata keçirilmiş, orta məktəblərdə və peşə liseylərində təşkil edilmiş metodiki kabinetlərin və vergi tədris otaqlarının tədris vəsaitləri ilə təminatının yaxşılaşdırılması məqsədilə VI-VIII və IX-XI sinif şagirdləri üçün «Vergilər» adlı dərs vəsaitləri, vergi qanunvericiliyi və müasir vergi islahatları nəzərə alınmaqla, təkmilləşdirilmiş və yeni redaksiyada üçüncü nəşrə hazırlanmışdır.

Təhsil proseslərinin metodoloji və normativ bazasının təkmilləşdirilməsi üçün Vergilər Nazirliyinin struktur vahidlərində və bölmələrində təlim tələbatlarının öyrənilməsinə, təhsil prosesləri üçün təlim materiallarının hazırlanmasına və ekspertizasına, eləcə də peşə biliklərinin qiymətləndirilməsi məqsədilə testlərin tərtibinə dair metodiki tövsiyələrin layihələri üzrə işlər başa çatdırılmışdır. Eyni zamanda, Mərkəzin elmi-tədqiqat fəaliyyətinin tənzimlənməsi üçün mövzuların seçilməsi və tədqiqat işlərinin aparılması, o cümlədən tədqiqatların nəticələrinin tətbiqi prosedurlarının müəyyən edilməsi üzrə metodiki tövsiyələr də tərtib edilmişdir.

Qeyd edirəm ki, həyata keçirilən təlim prosesinin vergi orqanlarının və əməkdaşlarının praktiki tələbatına uyğunlaşdırılması məqsədilə Vergilər Nazirliyi yanında Tədris-metodiki Şuranın tövsiyələri və nazirliyin struktur vahidlərinin təklifləri və təlim tələbatları nəzərə alınmaqla illik tədris qrafiki tərtib olunmuş, ilkin hazırlıq və ixtisasartırma kurslarının, o cümlədən qısamüddətli təlimlərin tədris-mövzu planları və keçirilmə müddətləri müəyyən edilmişdir. 2015-ci ilin birinci yarımilliyi ərzində Tədris Mərkəzində 5 ixtisasartırma kursunun, 4 ilkin hazırlıq kursunun və 18 mövzuda qısamüddətli təlimin keçirilməsi təmin olunmuşdur.

Vergilər Nazirliyinin Çağrı Mərkəzinin və Vergi ödəyicilərinə xidmət mərkəzlərinin əməkdaşları üçün vergi qanunvericiliyi və inzibatçılığı istiqamətində əyani və distant təhsil alma formasında təşkil olunmuş tədris kurslarında 222 nəfər iştirak etmişdir. İlkin hazırlıq kurslarına 148 stajçı, digər istiqamətlər üzrə ixtisasartırma kurslarına 35 nəfər, qısamüddətli təlimlərə isə 338 nəfər vergi orqanı əməkdaşı olunmuşdur. Bir vergi orqanı əməkdaşına düşən təlim günlərinin sayı 5,6 adam-gün təşkil etmişdir. Müqayisə üçün deyim ki, 2014-cü ilin müvafiq dövründə həmin göstəricinin 4,9 olmuşdur.

Cari ildən başlayaraq, Tədris Mərkəzinin təlim proseslərində təlimçi qismində iştirak edən əməkdaşları Vergilər Nazirliyinin struktur vahidlərinə və bölmələrinə ezam olunurlar. Məqsəd təlim proseslərinin praktiki fəaliyyətə mümkün qədər yaxınlaşdırılmasından, o cümlədən təlimçilərin

praktiki biliklərinin artırılması və bilavasitə iş yerlərində təlim tələbatlarının daha yaxşı öyrənilməsindən ibarətdir.

***- Vergi xidməti ölkəmizdə müasir informasiya texnologiyalarının geniş tətbiq edildiyi sahələrdən biridir. Bu baxımdan, yeni texnologiyaların tədrisi ilə bağlı hansı işlər görülür? Bundan başqa, tədrisin özünün təşkilində informasiya texnologiyalarının imkanlarından istifadə edilirmi?***

- İnformasiya texnologiyaları müasir təlimin əsas atributlarından biridir. Tədris Mərkəzinin auditoriyaları təlim üçün lazım olan ən müasir texniki vasitələrlə təmin olunmuşdur. Eyni zamanda, informasiya texnologiyaları təlim proseslərində tətbiq edilən təlim metodlarının əsas aləti kimi istifadə olunur. Yeni texnologiyalar Mərkəzdə tədris prosesinin idarə olunmasında da geniş istifadə edilir - tədris qrafiki, dərslərin keçirilməsi üzrə məlumatlar, dərslər jurnallarının aparılması, biliklərin qiymətləndirilməsi və digər tədris tədbirləri elektron formada AVİS-in «Tədris» altsistemində aparılır.

Tədris Mərkəzinin [www.tedris.taxes.gov.az](http://www.tedris.taxes.gov.az) saytında Vergilər Nazirliyində aparılan təhsil prosesləri və Mərkəzin fəaliyyəti ilə bağlı ətraflı məlumatlar yerləşdirilir. Vergi orqanı əməkdaşlarının müstəqil öyrənmə imkanlarının artırılması məqsədilə hər bir təlim kursuna dair təlim materialları və qiymətləndirmə sualları saytda yerləşdirilmiş və dinləyicilərin sərbəst istifadəsinə verilmişdir.

Təhsil proseslərində təlimlərin özünüqiymətləndirilməsinə və dinləyicilərin təlimlər barədə rəy və təkliflərinə də xüsusi diqqət yetirilir. Bu məqsədlə dinləyicilər arasında müvafiq sorğuların aparılması üçün AVİS-də «Məmnunluq anketi» altmodulu yaradılmışdır. Sorğuların nəticələri proqram təminatı vasitəsilə ümumiləşdirilir və təlimin təkmilləşdirilməsi istiqamətlərinin müəyyən edilməsi üçün istifadə olunur.

***- Rəhbərlik etdiyiniz qurum həm də vergi sahəsində elmi tədqiqatların aparılmasını təşkil edir. Hazırda Tədris Mərkəzində vergi sisteminin inkişafına dair hansı tədqiqatlar aparılır?***

- Vergilər nazirinin müvafiq əmri ilə təsdiq edilmiş Tədbirlər Planında vergi sahəsində elmi-tədqiqat mövzularının yerinə yetirilməsi də nəzərdə tutulmuşdur. Nazirliyin aidiyyəti strukturları ilə razılaşdırılaraq, «Azərbaycan Respublikasının davamlı iqtisadi inkişafının təmin edilməsində vergi siyasətinin rolu» mövzusu üzərində tədqiqatların aparılması məqsədmüvafiq hesab edilmişdir. Bu elmi işin yerinə yetirilməsi ilə əlaqədar davamlı inkişaf konsepsiyasının mahiyyəti və onun beynəlxalq iqtisadi ədəbiyyatlarda inkişaf istiqamətləri öyrənilir, elmi-tədqiqat işinin strukturu tərtib olunur, vergi siyasətinin iqtisadi inkişafa təsir istiqamətləri təhlil edilir və bu sahədə beynəlxalq təcrübə araşdırılır. «Vergilərin gəlirlərin bərabərsizliyinin azaldılmasında rolu» mövzusunda elmi-tədqiqat işi son statistik məlumatlar nəzərə alınmaqla davam etdirilmişdir. Mərkəzdə elmi-tədqiqat işlərinin aparılması ilə yanaşı, «Beynəlxalq vergi-maliyyə terminləri» üzrə lüğətin təkmilləşdirilməsi istiqamətində də işlər görülür.

***- Kadrların bilik səviyyəsinin artırılması, onların peşə hazırlığının müasir dövrün tələbləri çərçivəsində qurulması üçün beynəlxalq qurumlarla və ya xarici ölkələrlə təcrübə mübadiləsi aparılırmı?***

- Avropa İttifaqı və Azərbaycan Respublikası Vergilər Nazirliyi arasında imzalanmış müqaviləyə əsasən, hazırda icra olunan «İnsan resurslarının inkişafı üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək» Tvinning layihəsi çərçivəsində elektron təhsilin inkişafı və tətbiqinin təkmilləşdirilməsi istiqamətində İspaniya Vergi Administrasiyasının nümayəndələri ilə görüş keçirilmiş və müvafiq sahələr üzrə təcrübə mübadiləsi aparılmışdır.

Vergilər Nazirliyi tərəfindən təhsil sahəsinə xüsusi diqqətlə yanaşılması, eləcə də beynəlxalq təşkilatların (IOTA, OECD, ECO və s.) üzv dövlətlərində və digər ölkələrdə vergi əməkdaşlarının

təlim təcrübəsinin öyrənilməsi istiqamətində aparılan siyasət Tədris Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi üçün böyük imkanlar yaradır. IOTA-nın mütəmadi olaraq keçirdiyi təlim forumlarında toplanan təcrübə və ideyalar təhsil sahəsində nəticələrin əldə edilməsində mühüm yer tutur.

**- *Qarşıdakı dövrlərdə həyata keçirilməsi planlaşdırılan hansısa yeni layihələriniz varmı?***

- Tədris Mərkəzində yeni layihələrin reallaşdırılması üzərində işlər davam etdirilir. Distant təhsilin səmərəli təşkili və bu sahədə elektron təhsil imkanlarının inkişaf etdirilməsi əsas hədəflərdən biri kimi qəbul olunur. Bu məqsədlə Mərkəzdə «Vergi orqanı əməkdaşları üçün elektron təhsil sistemindən istifadə etməklə ixtisasartırma kurslarının təşkili Qaydaları»nın layihəsi hazırlanır. Bununla yanaşı, vergi orqanı əməkdaşları üçün təşkil edilən təlimlərin səmərəliliyinin yüksəldilməsi və bunun üçün yeni təlim metodlarından istifadə edilməsi də əsas prioritetlərimizdəndir. Tədris prosesində müasir təlim metodlarının tətbiqinin daha səmərəli formada reallaşdırılması üçün bu metodların tətbiqinə dair metodiki tövsiyələrin hazırlanması üzrə işləri davam etdiririk.